

# İSTEHSAL FƏALİYYƏTI İLƏ MƏŞĞUL OLAN VERGI ÖDƏYİCİLƏRİ BARƏDƏ MƏLUMAT BAZASINDA AXTARIŞ SİSTEMİ - İSTİFADƏÇİ TƏLİMATI

## 1. MƏLUMAT BAZASININ AXTARIŞ SİSTEMİNİN MENYULARI

“İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə Məlumat Bazası” vergi orqanlarının nəzarət əhatəsinə daxil olan ərazilərdə faktiki istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, onların istehsal etdiyi məhsulların növü və ticari adı, istehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan barədə geniş və operativ məlumat əldə etməyə imkan verir.

“İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə Məlumat Bazası”nın Axtarış Sistemi 7 menyudan ibarətdir ki, həmin menyuların adları aşağıdakıları ifadə edir:

- **Vergi ödəyicisinin adı** – *vergi ödəyicisi fiziki şəxs olduqda onun adı, atasının adı və soyadını, hüquqi şəxs olduqda isə dövlət qeydiyyatından keçirilmiş hüquqi adı göstərir;*
- **VÖEN-i** – *müvafiq vergi orqanında verilmiş Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsidir;*
- **İstehsal etdiyi məhsulların növü** – *vergi ödəyicisi tərəfindən faktiki istehsal olunan məhsulların növləridir;*
- **Məhsulun ticari adı** – *vergi ödəyicisi tərəfindən istehsal olunaraq bazara çıxarılan məhsulların ticarət markasıdır;*
- **Aid olduğu vergi orqanı** – *vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanıdır;*
- **Şəhər / Rayon** - *vergi ödəyicisinin istehsal sahəsinin yerləşdiyi şəhər və rayonu göstərir;*
- **İstehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan** - *vergi ödəyicisinin istehsal sahəsinin faktiki yerləşdiyi ünvanıdır.*

## 2. MƏLUMAT BAZASININ AXTARIŞ SİSTEMİNİN MENYULARINDAN İSTİFADƏ QAYDALARI

**2.1.** İstifadəçi Məlumat Bazasından tapmaq istədiyi vergi ödəyicisinin adı və ya VÖEN-ini bildikdə müvafiq olaraq Axtarış Sisteminin 1-ci və ya 2-ci menyularına həmin məlumatları daxil edir və “Axtar” düyməsini sıxır. Əks halda həmin menyuları boş saxlamaqla digər menyulardan istifadə edir.

## İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumat

- Hər hansı kriteriya üzrə axtarış aparmaq istəmirsinizsə, xananı boş buraxmağınız kifayətdir.  
- Hər hansısa hərf və ya simvolu bilmirsinizsə, onu \* işarəsi ilə əvəz edə bilərsiniz.

Vergi ödəyicisinin adı: [Az Samand LTD MMC]

VÖEN-i: [1000560551]

İstehsal etdiyi məhsulların növü: [Hər hansı]

Məhsulun ticari adı: [Hər hansı]

Aid olduğu vergi orqanı: [Hər hansı]

Şəhər / Rayon: [Hər hansı]

İstehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan: [Hər hansı]

[Axtar]

Şəkil 1. Məlumat bazasının axtarış ekranı

2.2. İstifadəçi Məlumat Bazasından “İstehsal etdiyi məhsulun növü” üzrə ümumilikdə məlumatı axtarmaq istədikdə eyni adlı menyunu sıxmaqla müvafiq siyahıdan istədiyi məhsul növünü seçir və sonra “Axtar” düyməsini sıxır. Bu zaman axtarışın nəticəsi kimi vergi orqanlarının əhatə etdiyi ərazilərdə həmin məhsul növünün istehsalı ilə məşğul olan bütün ödəyicilərin siyahısı çıxır.

İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumat

- Hər hansı kriteriya üzrə axtarış aparmaq istəmirsinizsə, xananı boş buraxmağınız kifayətdir.  
- Hər hansısa hərf və ya simvolu bilmirsinizsə, onu \* işarəsi ilə əvəz edə bilərsiniz.

Vergi ödəyicisinin adı: [Hər hansı]

VÖEN-i: [Hər hansı]

İstehsal etdiyi məhsulların növü: [Hər hansı]

Məhsulun ticari adı: [Hər hansı]

Aid olduğu vergi orqanı: [Hər hansı]

Şəhər / Rayon: [Hər hansı]

İstehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan: [Hər hansı]

[Hər hansı]  
[Hər hansı]  
ağ neft(ko-20)  
abidə daşları  
akkumulyator  
alçıpan  
alçıpan üçün metal profillər  
alüminium  
alüminium pəncərə  
alüminium qapı  
alüminium profil  
alkapon  
alma povidlası  
antifriz  
apilka  
aqlay  
araq  
armatur  
arpa  
arqon  
asilqan

Şəkil 2. “İstehsal etdiyi məhsulun növü” üzrə məlumat axtarışı ekranı

2.3. İstifadəçi Məlumat Bazasında müvafiq məhsulun ticari adı (ticarət markası) üzrə axtarış aparmaq istədikdə “Məhsulun ticari adı” menyusuna müvafiq məhsulun ticari adını daxil edir və sonra “Axtar” düyməsini sıxır.

**İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumat**

- Hər hansı kriteriya üzrə axtarış aparmaq istəmirsinizsə, xananı boş buraxmağımız kifayətdir.  
- Hər hansısa hərf və ya simvolu bilmirsinizsə, onu \* işarəsi ilə əvəz edə bilərsiniz.

**Vergi ödəyicisinin adı:**

**VÖEN-i:**

**İstehsal etdiyi məhsulların növü:**

**Məhsulun ticari adı:**

**Aid olduğu vergi orqanı:**

**Şəhər / Rayon:**

**İstehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan:**

**Şəkil 3. “Məhsulun ticari adı” üzrə məlumat axtarışı ekranı**

**2.4.** İstifadəçi Məlumat Bazasından konkret vergi orqanı üzrə məlumat axtarmaq istədikdə “Aid olduğu vergi orqanı” menyusunu sıxmaqla siyahıdan müvafiq vergi orqanını seçir və sonra “Axtar” düyməsini sıxır. Bu zaman axtarışın nəticəsi kimi həmin vergi orqanının əhatə etdiyi ərazidə istehsalla məşğul olan bütün ödəyicilərin siyahısı çıxır.

**İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumat**

- Hər hansı kriteriya üzrə axtarış aparmaq istəmirsinizsə, xananı boş buraxmağımız kifayətdir.  
- Hər hansısa hərf və ya simvolu bilmirsinizsə, onu \* işarəsi ilə əvəz edə bilərsiniz.

**Vergi ödəyicisinin adı:**

**VÖEN-i:**

**İstehsal etdiyi məhsulların növü:**

**Məhsulun ticari adı:**

**Aid olduğu vergi orqanı:**

**Şəhər / Rayon:**

**İstehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan:**

Hər hansı

XRVXD

Bakı ş. WD 1 sayılı filial

Bakı ş. WD 2 sayılı filial

Bakı ş. WD 3 sayılı filial

2 sayılı ƏVİ

3 sayılı ƏVİ

4 sayılı ƏVİ

5 sayılı ƏVİ

6 sayılı ƏVİ

8 sayılı ƏVİ

9 sayılı ƏVİ

10 sayılı ƏVİ

11 sayılı ƏVİ

12 sayılı ƏVİ

13 sayılı ƏVİ

14 sayılı ƏVİ

Ağdam rayonu Vergilər Şöbəsi

Cəbrayıl rayonu Vergilər Şöbəsi

Fuzuli rayonu Vergilər Şöbəsi

**Şəkil 4. “Aid olduğu vergi orqanı” üzrə məlumat axtarışı ekranı**

**2.5.** İstifadəçi Məlumat Bazasından respublikanın hər hansı şəhəri və rayonu üzrə vergi ödəyiciləri barədə məlumat axtarmaq istədikdə “Şəhər / Rayon” menyusunu sıxmaqla müvafiq siyahıdan istədiyi şəhəri və ya rayonu seçir və sonra

“Axtar” düyməsini sıxır. Bu zaman axtarışın nəticəsi kimi seçilən şəhər və ya rayonun ərazisində istehsalla məşğul olan bütün ödəyicilərin siyahısı çıxır.

**İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumat**

- Hər hansı kriteriya üzrə axtarış aparmaq istəmirsinizsə, xananı boş buraxmağınız kifayətdir.  
- Hər hansısa hərf və ya simvolu bilmirsinizsə, onu \* işarəsi ilə əvəz edə bilərsiniz.

Vergi ödəyicisinin adı: \_\_\_\_\_

VÖEN-i: \_\_\_\_\_

İstehsal etdiyi məhsulların növü: Her hansı

Məhsulun ticari adı: \_\_\_\_\_

Aid olduğu vergi orqanı: Her hansı

Şəhər / Rayon: Her hansı

İstehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan: \_\_\_\_\_

Axtar

Her hansı  
Abşeron rayonu  
Ağcabədi rayonu  
Ağdam rayonu  
Ağdaş rayonu  
Ağsu rayonu  
Ağstafa rayonu  
Astara rayonu  
Bakı şəhəri Binəqədi rayonu  
Bakı şəhəri Əzizbəyov rayonu  
Bakı şəhəri Xətai rayonu  
Bakı şəhəri Qaradağ rayonu  
Bakı şəhəri Nərimanov rayonu  
Bakı şəhəri Nəsimi rayonu  
Bakı şəhəri Nizami rayonu  
Bakı şəhəri Səbail rayonu  
Bakı şəhəri Səbuñu rayonu  
Bakı şəhəri Suraxanı rayonu  
Bakı şəhəri Yasamal rayonu  
Bakı-Xaçmaz şossesi

Şəkil 5. “Şəhər / Rayon” üzrə məlumat axtarışı ekranı

2.6. İstifadəçi hər hansı vergi ödəyicisinin istehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvanı dəqiq bilirsə, bu halda, o, bu məlumatı “istehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvanı” menyusuna daxil edir və sonra “Axtar” düyməsini sıxır.

**İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumat**

- Hər hansı kriteriya üzrə axtarış aparmaq istəmirsinizsə, xananı boş buraxmağınız kifayətdir.  
- Hər hansısa hərf və ya simvolu bilmirsinizsə, onu \* işarəsi ilə əvəz edə bilərsiniz.

Vergi ödəyicisinin adı: \_\_\_\_\_

VÖEN-i: \_\_\_\_\_

İstehsal etdiyi məhsulların növü: Her hansı

Məhsulun ticari adı: \_\_\_\_\_

Aid olduğu vergi orqanı: Bakı ş. VD 1 saylı filial

Şəhər / Rayon: Bakı şəhəri Yasamal rayonu

İstehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan: İ.Səfərli ev 11 mən.86

Axtar

Şəkil 6. “İstehsal sahəsinin faktiki fəaliyyət göstərdiyi ünvan” üzrə məlumat axtarışı ekranı

2.7. İstifadəçi yuxarıda göstərilən menyular üzrə ayrı-ayrılıqda geniş və ya Axtarışı konkretləşdirməklə (2 və daha çox menyunu seçməklə) məhdud sayda axtarış apara bilər.

### 3. Uyğunsuzluq və ya yeni istehsal fəaliyyəti barədə məlumatın verilməsi qaydası

“İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə Məlumat Bazası”nda hər hansı bir uyğunsuzluq və ya məlumatın yoxluğu aşkar olunduqda “Hər hansısa bir uyğunsuzluq və ya məlumatın yoxluğu barədə bizə məlumat verin” menyusundan istifadə etməklə müvafiq məlumatları təqdim edə bilərsiniz.

<b>Vergi ödəyicisinin adı</b>	<b>Diqqət! Məlumat verəcəyiniz vergi ödəyicisi haqqında bütün xanalar dəqiq məlumatla doldurulmalıdır.</b>
<input type="text"/>	
<b>VÖEN</b>	
<input type="text"/>	
<b>Ünvan</b>	
<input type="text"/>	
<b>Məhsulun növü</b>	
<input type="text"/>	
<b>Məhsulun ticari adı</b>	
<input type="text"/>	
<b>Məlumatınız</b>	
<input type="text"/>	
<input type="button" value="Göndər"/>	

Şəkil 7. “Hər hansısa bir uyğunsuzluq və ya məlumatın yoxluğu barədə bizə məlumat verin” ekranı